

TƏHSİL TƏDQİQATLARININ KONSEPTUAL MƏSƏLƏLƏRİ

İntiqam Cəbrayilov

pedaqogika üzrə elmlər doktoru, professor
E-mail: intiqamcebrayilov@mail.ru

Rəyçilər: ped.ii.elm. dok. P.B. Əliyev,
ped.ii.fəls. dok., dos. M.S. Kazimov

Açıq sözlər: təhsil, tədqiqat, pedaqogika, elm, metod, obyekt, predmet, fərziyyə, nəzəri, praktik, ideya, nəticə, keyfiyyət

Ключевые слова: образование, исследование, педагогика, наука, метод, объект, предмет, субъект, апробация, теоретический, практический, идея, результат, качество

Key words: education, research, pedagogy, science, method, object, subject, approbation, theoretical, practical, idea, result, quality

Təcrübə və araşdırımlar göstərir ki, cəmiyyətin inkişafında elm həmişə mühüm əhəmiyyət kəsb etmiş və bəşəriyyətin gələcək inkişafı da elmin inkişaf səviyyəsindən, onun cəmiyyətə təsirindən xeyli dərəcədə asılıdır. Bu baxımdan elmi tədqiqatlar, onun tətbiqi problemlərinə xüsusi ənəm verilməsi dövrün, zamanın vacib tələblərindəndir. Qeyd etməliyik ki, humanitar-ictimai elm sahələrində aparılan tədqiqatlar bilavasita insanla, vətəndaş-şəxsiyyətin formalasdırılması ilə, cəmiyyətin özü ilə bağlı olduğundan onun aparılma texnologiyası, tətbiqi məsələləri fərqli, spesifik yanaşmalar tələb edir. Problemin aktuallığını nəzərə alaraq əvvəlcə, tədqiqat, tədqiqatçılıq nədir? suallarına cavab verməyi, daha sonra təhsil tədqiqatları ilə bağlı bəzi məsələləri diqqətə çatdırmaq istəyirik.

Tədqiqat (tədqiqat prosesi) elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması məqsədini daşıyan, eyni zamanda ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyətdir. Tədqiqatlar xarakterinə görə üç yerə bölünür: fundamental, tətbiqi və işləmələr.

Fundamental tədqiqatlara yeni biliklərin tətbiqi ilə bağlı hər hansı bir məqsəd olmadan onların əldə olunmasına istiqamətlənmış eksperimental və ya nəzəri tədqiqatlar aid edilir. Bu tədqiqatların nəticələri bir qayda olaraq fərziyyələrdən, nəzəriyyələrdən, prinsiplərdən, metodlardan, nəzəri müdəddələrdən və s. ibarət olur. Fundamental tədqiqatlar əldə olunmuş elmi nəticələrin təcrübədə tətbiqi imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların aparılması haqqında tövsiyələrlə, elmi nəşrlərlə və s. ilə başa çata bilər.

Fundamental tədqiqatlardan fərqli olaraq tətbiqi tədqiqatlar konkret praktik məsələlərin həll olunması məqsədi ilə yeni biliklərin əldə edilməsinə istiqamətləndirilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrindən istifadənin məqsədə uyğun, mümkün yollarını, əvvəllər formalasdırılmış problemlərin həlli üçün yeni metodları, texnologiyaları müəyyənləşdirir.

Bu gün fundamental və tətbiqi tədqiqatlarla yanaşı işləmələrdən də bəhs edilir. İşləmələr mövcud biliklərə əsaslanmış, tədqiqat və təcrübə sınaqlar nəticəsində əldə olunmuş və yeni materialların, proseslərin, sistem və ya metodların yaradılmasına istiqamətlənmiş tədqiqat işləridir.

Bu işlər də bu və ya digər məsələnin, görülən işin təkmilləşdirilməsi məqsədini daşıya bilar.

Elmi tədqiqatçılıq yeni integrasiya formalarının axtarılmasına və təkmilləşdirilməsinə xidmət göstərir. Ona görə də təhsildə aparılan elmi tədqiqatlar aşağıdakı məqsədləri özündə birləşdirir:

- qərar qəbul edənlərin etibarlı məlumatlarla təmin edilməsi;
- təhsildə ən yaxşı təcrübələrin öyrənilməsi və yayılması;
- təhsildə mövcud olan problemlərin aşkar edilməsi və təkmilləşdirilməsi.

İstər fundamental, istərsə də digər xarakterli tədqiqatlar bilavasita tədqiqatçı tərəfindən aparılır. Bu baxımdan aşağıdakı suallarla bağlı bəzi müləhizələrimizi bildirək: Tədqiqatçı kimdir? Tədqiqatın keyfiyyəti olması üçün verilən tələblər hansılardır? Tədqiqatçı hansı keyfiyyətlərə malik olmalıdır?

İntiqam Cəbrayilov

İlk növbədə onu qeyd edək ki, tədqiqatçı elm-i-tədqiqat və işləmələrlə peşəkarcasına məşğul olan və yeni biliklərin, məhsulların, proseslərin, prinsiplərin, metodların, texnologiyaların, məzmunun və sistemlərin yaradılmasını bilavasitə həyata keçirən, eləcə də göstərilən fəaliyyət növlərinin idarə edilməsini təmin edən işcidir.

Təcrübə və araşdırımlar göstərir ki, tədqiqat işinin keyfiyyəti olması onun yerinə yetirilməsi səviyyəsindən xeyli dərəcədə asılıdır (3, 7). Bu baxımdan tədqiqatın keyfiyyətinə verilən aşağıdakı tələblərin nəzərə alınması vacibdir:

-tədqiqatın məzmun tamlığı – mövzunu düzgün seçmək, həcmi, genişliyi, zənginliyi nəzərə almaq;

-tədqiqatın dəqiqliyi – heç bir səhvə yol vermədən nəticəyə yaxınlaşmaq, tədqiqat mövzusunun baza anlayışlarını təşkil edən faktları, mühüm müdəddələri dərk edərək seça bilmək;

-tədqiqatın ədalətliliyi – tədqiqatda iştirak edən müxtəlif tərəflərlə ünsiyyət yaratmaq, bütün məsələlərin həlliində düzgün mövqə seçməyi bacarmaq;

-tədqiqatın dərinliyi – tədqiq olunan problemin mahiyyətini, səbəb və nəticə əlaqələrini araşdırmaq;

-tədqiqatın şüurluluğu – istifadə edilən faktların, müdəddələrin düzgünlüğünü əmin olmaq, onları arqumentləşdirmək;

-tədqiqatın elmiliyi – tədqiqat mövzusunu təhlil etmək, elmi əsaslarla istinad edərək tətbiqə hazırlaşmaq;

-tədqiqatın ümumiləşdirilməsi – tədqiqat mövzularını bloklar üzrə üzəşdirmək, prosesdə inkişaf və dinamikanı götürmək;

-tədqiqatın nəticələrindən təcrübədə istifadə – tövsiyələr hazırlanmaq, tətbiq üçün üsul və priyomları seçməyi bacarmaq.

Təcrübə və araşdırımlara əsasən qeyd etməliyik ki, hər bir tədqiqatçının özü də müəyyən zəruri keyfiyyətlərə malik olmalıdır. Bu baxımdan tədqiqatçıların şəxsi keyfiyyətlərinə verilən tələbləri aşağıdakı şəkildə göstərə bilərik:

-tədqiqatçı dünyagörüşünə malik olması;

-tədqiq edəcəyi sahəni mükəmməl bilməsi;

-obyektiv və ədalətli olması, şəxsi hisslerinə qapılmaması;

-ünsiyyət qurmağı bacarması;

-tədqiqat apardığı zaman proseslərə müdaxilə etməməsi;

-kompyuter texnologiyalarından istifadə səriştəsi;

-peşə sırrını qorumağı bacarması;

-emosionallıq nümayiş etdirmədən, tədqiqat nəticələrini elmi cəhətdən əsaslandırması;

-fikirlərini aydın şəkildə izah etməyi bacarması;

-sadə, səliqəli geyim tərzi və s.

Tədqiqat işinin məqsədə uyğun aparılması, eyni zamanda əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat ideyasından da asılıdır. Tədqiqatın ideyasını müəyyənləşdirmək üçün aşağıdakı xarakterli sualların nəzərə alınması vacibdir:

1. Hansı tip ideyalar elmi-tədqiqat işləri üçün mənbə ola bilər?

2. Tədqiqatçı seçdiyi mövzu üzrə hansı nəticələrin əldə olunmasına ümidi edir?

3. Nəzəriyyənin əsasında nə durur, nəyə görə elmi hadisələr baş verir?

Bu və ya digər problemlərin tədqiqinin səmərəliliyi və keyfiyyəti, eyni zamanda tədqiqat obyekti dənəsindən də asılıdır. Belə ki, tədqiqat obyektləri real və düzgün təsvir olunmadıqda, tədqiqatçı problemlərin həlliən deyil, digər yeni problemlərin meydana çıxmamasına şərait yarada bilər. Tədqiqat obyektləri

Təhsil tədqiqatlarının konseptual məsələləri

öyrənənləri, öyrədənləri, idarəedənləri və s. əhatə edə bilər. Təcrübə və araşdırımlar göstərir ki, obyektlər seçilərkən iki müüm cəhətin nəzərə alınması məqsədə uyğun bilinir:

- obyektlərin müqayisə oluna bilməsi;
- problemlərin əhatə dairəsi (3, 5, 7, 8, 9).

Tədqiqatın obyekti təhsilin müxtəlif pillə və səviyyələri də ola bilər:

- məktəbəqədər təhsil pilləsi;
- ibtidai təhsil səviyyəsi;
- ümumi orta təhsil səviyyəsi;
- tam orta təhsil səviyyəsi;
- bakalavriat təhsil səviyyəsi;
- magistratura təhsil səviyyəsi və s.

Tədqiqat obyektləri aşağıdakı hallarda müqayisəli aparıla bilər:

- şəhər mərkəzində və mərkəzdən kənar müəssisələr;
- rayon mərkəzində və mərkəzdən kənar müəssisələr;
- dövlət təhsil müəssisələri və özəl təhsil müəssisələri (orta ixtisas, peşə liseyləri, bakalavriat, magistratura səviyyələri);
- müxtəlif bölgələrdə yerləşən təhsil müəssisələri və s.

Tədqiqatın subyekti də müəyyənloşdırılarkən obyektdə olduğu kimi müqayisə oluna bilməsi və problemin əhatə dairəsinin nəzərə alınması vacibdir. Təhsil tədqiqatlarının subyekti də aşağıdakılardan ibarət ola bilər:

- kiçikyaşlı məktəblilər;
- yuxarı sinif şagirdləri;
- müləmmələr;
- direktorlar və direktor müavinləri;
- valideynlər;
- digər peşənin mütəxəssisləri və s.

Pedaqoji tədqiqatların predmeti – tədqiqatın konkret obyektində baş verən proses və ya tədqiq edilən problemin aspektləridir.

Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür ki, bu da elmi problemlərin həllinə yol açır (3, 5, 7, 8).

Tədqiqatın müvaffaqiyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır. Təhsil prosesində pedaqoji tədqiqatlar aşağıdakı metodların köməyiylə həyata keçirilə bilər:

- 1) nəzəri tədqiqat metodları; 2) empirik tədqiqat metodları; 3) riyazi tədqiqat metodları.

Nəzəri tədqiqat metodları toplanmış ədəbiyyat və elektron materiallarının təhlilinə əsaslanır. Bu metodların köməyiylə əvvəller digər tədqiqatçıların bu sahədə apardıqları işlər öyrənilir və bu, tədqiqatçıya müyyəyen bilik və məlumatlar toplamağa imkan verir.

Nəzəri tədqiqat metodları kimi təhlil (analiz), tərkib (sintez), induksiya (xüsusi mühakimələrdən ümumi nəticələrə doğru) və deduksiyadan (ümumidən konkretə doğru) istifadə etməklə elmi nəticələr əldə olunur.

Pedaqoji fikir tarixinin, arxiv materiallarının, məktəb tarixinin öyrənilməsində nəzəri tədqiqat metodları mühüm əhəmiyyət kəsb edir.

Pedaqoji araşdırımlar zamanı tətbiq olunan metodlar sırasında empirik tədqiqat metodlarının da xüsusi yeri vardır. Bu baxımından adları aşağıda qeyd olunan empirik tədqiqat metodlarının məqsədə uyğun tətbiqi araşdırımların daha ciddi elmi əsaslarla aparılmasına müsbət təsir göstərir:

- 1) sorğu anketləri; 2) söhbət; 3) monitorinq; 4) müşahidə; 5) eksperiment; 6) fiks qruplarla iş; 7) müşahidə; 8) test.

İntiqam Cəbrayılov

Pedaqoji araşdırımlarda riyazi tədqiqat metodlarından da məqsədə uyğun istifadə vacibdir (5, 9).

Bu metodların köməyiylə tədqiqatın modeli yaradılır, informasiyanın dəqiqiliyi yoxlanılır, fakt və hadisələr təhlil olunur və qiymətləndirilir. Riyazi tədqiqat metodları kimi statistik təhlil, modelləşdirmə və qiymətləndirmədən istifadə olunur.

Elmi-tədqiqat işinin yazılıması və hazırlanmasında diqqəti cəlb edən məsələlərdən biri də qarşıya qoyulan vəzifələrin məntiqli ardıcılıqla, əsaslandırımlarla, sistemli şəkildə yerinə yetirilməsi, tərtib qaydalarına düzgün əməl olunmasıdır. Tədqiqat işi tərtib olunarkən bir qayda olaraq aşağıdakı məsələlər ardıcılıqla nəzərə alınır:

- tədqiqat işinin titul vərəqi
- tədqiqat işinin mündəricatı
- tədqiqat işinin mətni (giriş, əsas hissə, nəticə)
- ədəbiyyat siyahısı
- əlavələr

Tədqiqat işinin giriş hissəsində araşdırılan mövzunun (problemin, tədqiqatın) aktuallığı əsaslandırılır, problemin işlənilmə səviyyəsi verilir, tədqiqatın obyekti, predmeti, vəzifələri, elmi fərziyyəsi (hipoteza), metodoloji əsasları, metodları elmi-pedaqoji tələblərə uyğun şəkildə əksini tapır. Burada, eyni zamanda tədqiqatın elmi yeniliyi, elmi müddəaların etibarlılığı barədə fikirlər qeyd olunur, müdafiəyə çıxarılan elmi müddəalar əsaslandırılaraq diqqətə çatdırılır.

Daha sonra giriş hissədə ardıcıl olaraq yiğcam, ümumiləşdirilmiş şəkildə tədqiqatın nəzəri və praktik əhəmiyyəti, nəticələrin aprobasiyası və tətbiqi, tədqiqat mövzusu üzrə nəşr (çap) işləri, işin strukturu (quruluşu) və həcmi barədə fikirlər verilir və bunlar da bütövlükdə tədqiqat haqqında ümumi məlumat əldə etmək üçün vacib məsələlərdər.

Tədqiqat işinin əsas mətn hissəsi onun fəsillərində əksini tapır. Fəsillər yarımfəsillərə bölünür. Yarımfəsillərin özü də bəzən müvafiq bəndlərə bölünməklə tədqiqatın daha dərindən araşdırılmasına, məzmunun zənginləşdirilməsinə xidmət edir.

Birinci fəsildə problemin qoyuluşu (ümumi məsələlər: öyrənilən, araşdırılan problemin mahiyəti, məzmunu, müvafiq prinsiplərin tədqiqi, nəzəri-pedaqoji ədəbiyyatın tənqididə təhlili, problemlə bağlı mövcud təcrübənin öyrənilməsi) məsələlərindən bəhs olunur. İkinci və sonrakı fəsillərdə isə müəllifin yeni ideyalarının tədqiqi, yoxlanılması, əsaslandırılması (yeni metodika) məsələləri əksini tapır. Hər bir yarımfəsillərə sonunda ümumiləşdirmənin aparılması – qısa nəticənin verilməsi də tədqiqat işləri üçün vacib tələblərdəndir.

Bir qayda olaraq hər bir tədqiqat işi müəyyən nəticə ilə başa çatır. Tədqiqatın keyfiyyətliliyi nəticə hissənin elmi-pedaqoji tələblərə uyğun yazılımasından da asılıdır. Tədqiqatın nəticə hissəsində aşağıdakı məsələlərə diqqət yetirilməsi vacibdir:

- nəticələrin təsviri xarakterli deyil, konkret, alınan müddəə kimi verilməsi;
- tədqiqatın vəzifələrinə uyğun müddəaların ardıcılıqla verilməsi;
- tədqiqatın məzmunundan irəli gələn məsələlərin ideyalar şəkildə ümumiləşdirilməsi;
- ümumi nəticələrin sonunda təkliflərin verilməsi.

Araşdırımlar göstərir ki, tədqiqat işlərində fikir bütövlüyünün, müvafiq əsaslandırımların, məntiqli ardıcılığın olması, ifadə və cümlələrin aydın, səlis verilməsi, şərh üslubunda dil qaydalarının nəzərə alınması əldə olunan nəticələrin elmi dəyərinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Abbasov A. Pedaqogika (müxtəlif konspekt və sxemlər). Bakı: Mütərcim, 2007.
2. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) // Azərbaycan məktəbi, 2007, № 2

3. Cəbrayılov İ.H. Magistr programı üzrə kadr hazırlığı problemləri: Metodik vəsait. Bakı: BQU-nun nəşri, 2013.
4. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
5. Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı: Azərnəşr, 2009.
6. Qəşəmoglu Ə. Sosioloji araşdırma aparamlara kömək: Metodik vəsait. Bakı: Tərəqqi və Demokratiya Fondu, 2001.
7. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogikanın metodologiyası və elmi tədqiqat metodları // Elmi tədqiqatlar, 2002, № 1
8. Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri. (Nəşrən hazırlanmışdır. İ.H. Cəbrayılov). Bakı: Mütərcim, 2015.
9. Glas Дж., Стенли Дж. Статистические методы в педагогике и психологии. М.: Прогресс, 1976.

İ.H. Jabrayilov

**THE CONCEPTUAL ISSUES OF THE EDUCATIONAL RESEARCH
SUMMARY**

The thesis is about the essence of educational research and its conducting technology. It is explained here quality requirements researchers and research, scientific ideas focuses on the research methodology and methods and the author's position is justified. It is about the structure in educational research, the scientific basis is concretized of the logical sequence of the work.

И.Г. Джабраилов

**КОНЦЕПТУАЛЬНЫЕ ВОПРОСЫ ИССЛЕДОВАНИЯ ОБРАЗОВАНИЯ
РЕЗЮМЕ**

В статье описывается сущность исследования и технологии его ведения. Здесь рассматриваются требования, поставленные перед исследователями и исследованием, принимаются во внимание научные идеи, методы и методологии и отмечаются позиции автора. Образовательное исследование имеет дело со структурой и логической последовательностью в области образования.

Redaksiyaya daxil olub:06.06.2016